

# Hüquqi dövlət quruculuğu və Azərbaycan ədliyyəsi

**Hər** bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların alılıyinin təminatından, məhkəmə-hüquq islahatlarının hayata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkışaf etmiş demokratik ölkələrin təc-rübəsi da gösterir ki, ictimai-siyasi həyatın büt-tün sahələri üzrə hüquqi bazanın möhkəm tə-mellər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkisafın başlıca təminatlarından biridir.

Dövlət müstəqilliyini eldə etdiķən sonra hüquq dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addimlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəcilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirşədirilməsi və tekmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Xüsusilə öten 25 ildə respublika-nın demokratikləşmə, insan hüquq və azadlıqlarının təminati sahəsində yüksək naiillyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış ədliyyə və məhkəmə-hüquq islahatlarının respublika-nın sosial-iqtisadi inkişaf dinamikası ilə uzaşdırılması nəticəsində mümkün olmuşdur.

Ümummülli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsvermesi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tərixində hakimiyət bölgüsü prinsipini, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasalarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Konstitusiyanın qəbulundan sonra respublikada ədalet mühakiməsinin səmərəliliyinin artırılmasına xidmet edən məhkəmə-hüquq islahatları ilə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin keyfiyyətçə yeni dövrün tələblərinə uyğun təkmiləşdirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Bu mərhələdən davamlı olaraq aparılan islahatlar respublikamızın dövlət quruluşu sisteminde ədliyyə orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, onun statusunun, fəaliyyət prinsiplerinin, səlahiyyət dairəsinin və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi məqsədində olmuşdur.

ümummülli lider Heydər Əliyev ədliyyə orqanlarının dövlətin hüquq sistemindəki müstəsna yerini və rolunu nəzərə alaraq onun tarixi təməl və mütərəqqi ənənələr əsasında inkişafını təmin etmişdir. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi ırsın qorunması məqsədilə ulu öndərin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 Noyabr — Ədliyyə İşçilərinin Peşə Bayramı günü elan edilmişdir.

Bu günlərdə yaranmasının 100-cü ildönümünü qeyd edən Azerbaycan Ədliyyəsi Cümhuriyyətin yadigarı olaraq şərəfli və zəngin inkişaf yolu keçmiş, fəaliyyətində hüququn alılıyini, dövlətin və xalqın menafeyini uca tutmuş, qanunçuluğun cəmiyyət həyatının bütün sahələrində tətbiqi üçün ezmələ çalışmışdır. Hüquqi dövlətin formalasdırılması baxımından ədliyyə orqanlarının fealiyyətini zəruri hesab edən Cümhuriyyət hökü-

məti elə ilk gündən bu istiqamətdə mühüm tədbirlər həyata keçirmişdir. 28 may 1918-ci il tarixdə - məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gündə Ədliyyə Nazirliyi təsis edilmiş və Xəlil bəy Xasməmmədov bu posta təyin olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı daire məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, noyabrın 14-də Azərbaycan məhkəmə palatasının Əsasnamesi, 22-də isə Ədliyyə Nazirliyinin Əsasnamesi və stat çadvalı təsdiq olunmuşdur.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyindən və ulu önder Heydər Əliyevin xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıdışından sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldirılması üçün əsaslı tədbirlər həyata keçirilmişdir. Ədliyyə Nazirliyinin üzerine yeni mühüm vəzifələr qoyulmuş, onun cəmiyyətdə rolu və əhəmiyyəti artırılmışdır. Nazirlik dövlətin hüquq siyasetini həyata keçirən əsas organlardan birinə çevrilmişdir.

Ulu önder Heydər Əliyevin "İslah-əmək müəssisələrində ve istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi ve hüquqi islahatların həyatə keçirilməsinə dair tədbirlər haqqında" 1999-cu il 11 fevral tarixli, "Azerbaycan Respublikasında hüquqi islahatların həyatə keçiril-

məsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əla-qədar əlavə tədbirler haqqında", eləcə də "Azərbay-can Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında" 1999-cu il 9 oktyabr tarixli fərmanları respublikamızda ədliyyə sa-hesində köklü islahatların aparılmasına dönüş nöqtə-si olmuşdur. Cəzəcakma müəssisələrinin istintaq tec-

si olmuşdur. Cəzaçekme müəssisələrinin, istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibine verilməsi MDB məkanında ilk dəfə mehz Azərbaycanda həyata keçirilmişdir. Bununla da Azərbaycanda vahid isləh-təsir siyasetinin gerçikləşdirilməsi, istintaq təcridxanalarının ve cəzaçekme müəssisələrinin fealiyyətinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasına təkan verilmişdir.

Son 15 ilde cəmiyyət həyatının ən müxtəlif sahələrində islahatları yüksək dinamizmle davam etdirən təhlükəsizlik. Olimpiya idmanları üçün

dövlət başçısı İlham Əliyev ədliyyə sisteminin müasir ləşdirilməsi və bu orqanın cəmiyyətin hüquq sistemin-dəki yerinin möhkəmləndirilməsi məqsədilə bir sıra zə-ruri fərman və sərəncamlar imzalamışdır. Dövlət baş-çısının 2006-ci il 18 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" Ədliyyə Nazirliyinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədi daşımış, mühüm əhəmiyyətə malik bu sənədlə ədliyyə orqanla-rının yeni fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyən edilmişdir.

Yeni Əsasname ilə Ədliyyə Nazirliyinə həmcinin, mərkəzi icra hakimiyəti orqanlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan normativ xarakterli aktlarının qüvvədən düşməsi, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi ile bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququnun verilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Əsasnamədə həmcinin, Ədliyyə Nazirliyinə insan və vətəndaş hüquq və azadlıqlarının həyata ke-

çirilməsinin təmini, onların pozulmasının qarşısının alınması kimi mühüm vəzifələrin həvalə edilməsi ölkədə hər bir fərdin mənafeyinə xidmət edən liberal ruhlu islahatların davamı kimi təqdirəlayıqdır.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisin 26 may 2006-ci il tarixli iclasında qəbul edilmiş "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu isə ədliyyə strukturlarında qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi veziyyətinin əsaslarını müəyyən etmişdir. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi kimi vacib məqamlar əksini tapmışdır. Qanunun 2-ci fəsl ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə teyin və vəzifədən azad edilməsi məsələlərinə həsr olunmuşdur. Burada müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan Azərbaycan Respublikası vətəndaşının şəffaf-

ləq təmin edilmək kəm müsabiqə və ya müsahibə əsasında ədliyyə orqanlarına qulluğa qəbul edilmək hüququ təsbit edilmişdir. İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün stajorluq və sinaqkeçmə müddəti, həmçinin işe başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önünde andıçmə nəzərdə tutulmuşdur.

Ədliyyə orqanlarını zəruri peşəkarlıq, sağlam mənviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək, onların təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək, zəruri kadr ehtiyatı formalasdırmaq da əsas məqsədlərdən olmuşdur. Bu sahədə ilk addimlar 2004-cü ildə atılmış, nazirliyin tibb, penitensiar və əhalinin dövlət reyestri xidmətlərinə vakant vəzifelərə işə qəbulun açıq müsabiqə əsasında keçirilməsinə başlanılmışdır.

sinir başları olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-ci il tarixli fərmanı da Ədliyyə Nazirliyinin fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində təşkili baxımından bir sıra yeni idarələrin yaradılmasını nəzərdə tutmuşdur. Fərman əsasında, həmcinin bölgələrdə regional ədliyyə şöbələrinin ve rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırılmışdır.

Dayanıqlı dövlət hakimiyyətinin vacib şərtlərindən biri vahid hüquq məkanının yaradılmasıdır. Vahid hüquq məkanı dövlətin əraziləri çərçivəsində hüquqi qüvvəsi nəzərə alınmaqla tətbiq edilən və bir-birinə uyğun bütün hüquq normalarının məcmusudur. Vahid hüquq məkanının təmin ediməsi kimi mühüm vəzifə isə əsasən, Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu sahədə fəaliyyət hazırlanan normativ-hüquqi və normativ aktların layihələrinin mövcud qanunverciliyi uyğunluğunun təmin edilməsində və beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunverciliyinə uyğunluğu və onların hüquqi qüvvəsi məsələləri üzrə rəylərin verilməsində, qüvvədə olan normativ-hüquqi aktların yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamasında ifadə olunur. Son illərdə nazirlik tərəfindən 5000 mindən çox fərmanın və diqər sənədlərin layihələrinə rəy verilmişdir.

Həyətə keçirilən məhkəmə-hüquq işlahatları sırasında, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan

respublikasında məhkəmə sisteminin müasirləşdirilən-  
nəsi və "Azərbaycan Respublikasının bəzi qanunveri-  
lik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqın-  
da" qanunun tətbiqi barədə Fərmanın əhəmiyyəti xüsü-  
sü öne çəkilməlidir. Regionların sosial-iqtisadi inkişafı  
əraítində əhaliyə göstərilən hüquqı yardımın yüksəldil-  
məsi, habelə ədalət mühakiməsinin semərəliliyinin  
yüksəldilməsi məqsədi ilə imzalanmış həmin fərمانla  
Bakı, Gəncə, Şirvan, Şəki və Sumqayıt şəhərlərində  
(rayon) regional apelyasiya məhkəmələri, habelə Bakı,  
Şəki və Sumqayıtda inzibati-iqtisadi məhkəmələr yara-  
blılmışdır. Bu addım ilk növbədə ədalət mühakiməsinin  
semərəliliyinin yüksəldilməsi, məhkəmələrə inamın ar-  
xırılması, məhkəmələrə müraciət imkanlarının asanlaş-  
dırılması, onların fealiyyətində yeni informasiya texno-  
logiyalarının tətbiqi, məhkəmə aparatlarının strukturunu  
və işinin daha optimal şəkildə qurulması və digər  
prinsipial məsələlərin həlliinə yönəlmüşdür.

Mehkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 2 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə mehkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə övlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixdə nəşr olunan 2010/100-NR sənədinə əsasən təkmilləşdirilmiş fərmanlar ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımında əhəmiyyətli olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin mehkəmələrə müraciət sənədinin asanlaşdırılması məqsədilə ölkənin əlavə bölgədə ağır cinayətlər mehkəmələrinin təsis dilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına iddi əməl olunmasının temini məqsədilə ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi mehkəmələrin yaradılması, hərbi mehkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması və xüsusi əhəmiyyət kəsb etmişdir. Ağır cinayətlər, inzibati-iqtisadi və hərbi mehkəmələrin fəaliyyətə başlaması üçün qısa müddətdə mühüm təşkilatı tədbirlər həyata keçirilmiş, 2011-ci ilin yanvar ayından 12 yeni regional mehkəmə fəaliyyətə başlamışdır. Son 10 ildə ilkədə 20-dək yeni regional mehkəmənin yaradılması, cümlədən apelyasiya, ağır cinayətlər və inzibati-iqtisadi mehkəmələrin fəaliyyətə başlaması, mehkəmə parati işçilərinin sayının 75 faiz artırılması, hər bir həkimə köməkçi ştatının ayrılması həyata keçirilən islahatların səmərəliliyini göstərir.

Ədalət meyarının hər bir cəmiyyətdə bərqərar olmasına, uca tutulması tarixən qanunçuluğun keşiyində ayanan, hüququn alılıyini rəhbər tutan səlahiyyət sahiblərinin, ilk növbədə, insan taleyi ilə bağlı qərar qəbul edən hakimlərin fəaliyyətindən asılı olmuşdur. Son ər Hakimlərin Etik Davranış Kodeksinin qəbul ediləsi, məhkəmə hakimiyyətinin hazırlanlığında mənəvi cətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məhkəmələrin tərkibinin təzələnməsi məhz bu reallıqlarla şərtlənmişdir. On illərə qədər ədalət mühakiməsinin həyatə keçiriləcək hər şeydə özünü göstərən əsas problemlərdən biri də məhz məhkəmələrdə hakimlərin sayca azlığı idi. Məhz bu səbəbdən də bəzən hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması səthi olur, vaxtın azlığı tam və byekтив məhkəmə araşdırmasının aparılmasına iman verdi.

Hakimlerin sayinin artırılmasını nəzərdə tutan bu ve diger fərmanların icrası ilə bağlı son illər Məhkəmə-Lüq Surası tərəfindən həyata keçirilən tədbirlər ha-

vəzifəsinə seçkilərin tamamilə azad və ədalətli keşməsinə, bu mesul vəzifəyə ən layiqli insanların seyməsinə xidmət etmişdir. Ümmülikdə, həmin vərdən son illərədək çoxmərhələli seçim prosedurları, o cümlədən test, yazılı və şifahi imtahanlarda vəffəqiyət qazanmış 400 nəfərədək namizəd ha- vəzifəsinə təyin olunmuşdu. Xüsusi qeyd etmək ləğvində ki, son illər ərzində ədalet mühakiməsinin sə- vəriliyinin artırılmasında məhkəmə infrastrukturunun asasıdır. Məhkəmənin rolü nəzərə alınaraq bu sahədə tətbiqyaylı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilir, istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən "Məhkəmə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində rayon məhkəmələri üçün müasir tələblərə cavab veren yeni inzibati binalar inşa edilmişdir.

Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi bu sahədə yeni iş üsul və vasitələrinin, innovativ yeniliklərin tətbiqini zəruri edir. Elektron xidmətlər, eyni zamanda, məhkəmə orqanları ilə vətəndaşlar arasında başa teması minimuma endirməklə, neqativ hallara qərait yaradan halları aradan qaldırır, elektron xidmətlərin genişləndirilməsi korrupsiyaya qarşı mübarizədə böyük emtiyyətli tədbirlərdən birinə çevirilir. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Sərəncamı isə bu sahədə öten illərdən başlanmış işlərin daha da genişləndirilməsinə imkan yaradır. Yeni sistemin tətbiqindən sonra məhkəmələrə müraciətlerin, iddia erizəlerinin, müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada təqdim olunma imkan yaranmış, nəticədə vətəndaşların hər alışqılıqda istifadələrinə ehtiyac galmamışdır.

Tesadüfi deyildir ki, Avropa Şurasının Ədalət Mükiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) illər öz hesabatlarında Azərbaycanda məhkəmə həftələrinə göstərilən diqqəti Avropa dövlətləri sıradı fərqləndirərək yüksək qiymətləndirmişdir. Azərbaycan məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərezisi" müsabiqesinin mükafatçısı olması da ciddi uğurlardan biri ki diqqətəlayiqdir.

2018-ci ilin 11 aprel seçkilərinin nəticəsi olaraq Azerbaycan cəmiyyəti uzun illərin sərt sınadlarından sonra yüksək etimad qazanmış siyasetin davamlılığı - təminini, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahtların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi ası irade ortaya qoymuşdur.

Həyata keçirilən ədliyyə ve məhkəmə-hüquq is-  
aatları deməye əsas verir ki, hələ 2003-cü ilin  
prezident seçkiləri ərefəsində hər bir vətəndaşın  
vüqti Prezidenti olacağını bəyan etmiş cənab İl-  
ham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, cə-  
yyətin hüquq sisteminin daha da təkmilləşdirilil-  
əsinə təmin etmişdir. Bu yüksək diqqət və qayğı-  
nın nəticəsi kimi, 100 yaşlı ədliyyə və məhkəmə or-  
nları da davamlı müasirləşmə yoluna qədəm qo-  
raq insan hüquq və azadlıqlarının təminini prose-  
çada yüksək faallıq nümayis etdirirlər.

Müseyib BAYRAMOV,  
Kurdəmir Rayon Məhkəməsinin sədri.